

UOT 598.1.19

AZƏRBAYCANDA MÜXTƏLİF EKOLOJİ ŞƏRAİTDƏ YAŞAYAN *Tenuidactylus caspius* (Eichwald, 1831) NÖVÜNÜN HİSTOLOJİ VƏ SİTOLOJİ ANALİZİ

R.T.HƏŞİMOV*, C.Ə.NƏCƏFOV**

* Azərbaycan Tibb Universiteti

** Bakı Dövlət Universiteti

raminhesimov@mail.ru; canbaxish@gmail.com

Azərbaycan Respublikasının ərazisində, adaptasiya etmək bacarığı yüksək olan, xəzər nazikbarmaq gekkonunun *T. c.caspicus* (Eichwald, 1831) və *T. c.insularis* (Akhmedow et Szczerbak 1978) adlı iki yarımnövü məskunlaşmışdır. Əsasən Abşeron arxipelağının Volf adası və qonşu adalarında aşkar edilmiş *T. c.insularis* yarımnövünün morfoloji və histoloji quruluşu digər ərazilərdə yaşayış *T. c.caspicus* yarımnövündən nisbətən fərqlənir. Müəyyən olunmuşdur ki, *Tenuidactylus caspius* (Eichwald, 1831) növündə metafaza xromosomlarının sayı $2n=38$ ədəddir. Müşahidə etdiyimiz xromosomların hamısı akrosentrik və ya subnetasentrik tipli olmuşdur. Erkək və dişi fəndlərdə olan xromosomların heç birində fərqlilik (heteromorf cinsi xromosom) müəyyən edilməyib. Xəzər nazikbarmaq gekkonunun bədənində olan ən ağır orqan dəridir. *T. c.caspicus* yarımnövündə bu orqan bədən kütləsinin təqribən 14%-ni, *T. c.insularis* yarımnövündə isə 17%-ni təşkil edir. Dərinin derma qatında kollagen liflərlə dolu sümüklü osteodermlər müşahidə olunur. Bu osteodermlər *T. c.caspicus* yarımnövündə daha aydın müşahidə olunur, lakin dənizkənarı sahil zonasında və adalarda rast gəlinən *T. c.insularis* yarımnövündə osteodermlər çox zayıf seçilir. Sarı rəngli yağ toplayan hüceyrələr *T. c.insularis* yarımnövündə və terrariumda saxladığımız yaşılı *T. c.caspicus* yarımnövündə çox müşahidə olunur. Bu hüceyrələrin içərisində nüvə membrana doğru sixilmiş və iri yağ damları müşahidə olunur. Mart ayının ikinci yarısında araşdırduğumuz gekkonlarda sarı rəngli və qəhvə rənginə çalan yağ toplayan hüceyrələr olmur. Bu hüceyrələrin əvəzinə çox az miqdarda lipoblast hüceyrələri rast gəlinir.

Açar sözlər: xəzər nazikbarmaq gekkonu, histoloji quruluş, metafaza xromosomu, hüceyrə forması, kollogen liflər, lipoblast hüceyrələri

Xəzər nazikbarmaq gekkonu Azərbaycan Respublikasının yarımsəhra ərazilərində, demək olar ki, hər yerdə yayılmışdır. Bu ərazilərdə sığınacağının olması yetərlidir ki, bu kərtənkələ həmin əraziyə uyğunlaşmış orada yaşasın. Xəzər nazikbarmaq gekkonları sığınacağından çox kənarlaşmış və sığınacağının yaxınlığında ov edir. Adaptasiya etmək qabiliyyəti çox yüksək olan bu kərtənkələni qaya və daşlar üzərində yaşayan populyasiyalarından başqa qumsallıqlarda, adalarda birqədər fərqli morfoloji xüsusiyyətlərə malik

populyasiyaları da var. Azərbaycan ərazisində xəzər nazikbarmaq gekkonunun *T.c.caspicus* (Eichwald, 1831) və *T.c.insularis* (Akhmedow et Szczerbak 1978) adlı iki yarımnövü məskunlaşmışdır (Ахмедов, 1988). Əsasən Abşeron arxi-pelaqının Volf adası və qonşu adalarında aşkar edilmiş *T.c.insularis* yarımnövünün morfoloji və histoloji quruluşu digər ərazilərdə yaşayan *T.c.caspicus* yarımnövündən nisbətən fərqlənir. Xəzər nazikbarmaq gekkonu urbanizasiyaya məruz qalmış ərazilərdə sinantroplasmiş populyasiyaları (Nəcəfov, 2014) çoxdur (şəkil 1).



Şək. 1. Adaptasiya qabiliyyəti yüksək olan
Xəzər nazikbarmaq gekkonunun sinantroplasmiş populyasiyalarının bir nümayəndəsi

Material və metodlar

Azərbaycanın Respublikasının ərazisində yayılan *Tenuidactylus caspius* (Eichwald, 1831) növünün ekoloji, bioloji xüsusiyyətlərini araşdırmaq, müxtəlif növ orqanlarının histoloji və sitoloji quruluşunu müqayisəli şəkildə öyrənmək və metafaza xromosomlarını tədqiq etmək üçün işə uyğun metodiki vəsaitlərdən istifadə olunmuşdur. Tədqiqat işləri 2009-2020-ci illərdə aparılmışdır. Bunun üçün Azərbaycan Respublikasının müxtəlif ərazilərinə ekspedisiyalar təşkil olunmuşdur. Kərtənkələlərin tutulmasında “Qero” tipli və diritutan tələlərdən istifadə olunmuşdur. Tələlər düz xətt üzrə 5 metrdən bir düzülüb. Bədənin ümumi və dərinin nisbi kütləsi isə aptek tərəzisində 0,1 dəqiqliklə çəkilib.


Histoloji preparatlar hazırlanması zamanı toxumanın həm uzununa, həm də köndələninə histoloji kəsikləri aparılmış və mikroskop altında izlənilmişdir. Kərtənkələnin müxtəlif nahiyyələrindən götürülmüş toxumalar parafinə fiksə olunub. Histoloji tədqiqatlar sənni mikrotomunda kəsilmiş və qalınlığı 7–8 mikron olan preparatlar üzərində aparılıb. Histopreparatlar hemotoksilin-eozin, Reqoya görə dəmirli hematoksilinlə, Mallorinin üçqatlı metodu və Gimza boyaları ilə rənglənib. Preparatların həm uzununa, həm də eninə təsviri əldə edilib.

Xromosom preparatları qırmızı sümük iliyi hüceyrələrindən hazırlanıb. Preparatların hazırlanması zamanı C.E.Ford və J.L.Hameronun modifikasiyalasdırılmış metodundan istifadə olunub. Heyvanın kəsilməyinə 1-1,5 saat qalmış, onun qarın boşluğununa hər 100 q çəkiyə 1 ml hesabı ilə 0,04 %-li kolxit-sin məhlulu yeridilib. Öldürülmüş heyvandan bürd sümüyü çıxarılaraq sümük

iliyi şpris vasitəsilə KSL-un 0,56 %-li iliq məhlulu ilə yuyulub. Hüceyrələr 5-7 dəqiqə, 37°C temperaturda 2-3 ml kalium-xlor məhlulunda saxlanılaraq, sonra isə 30 dəqiqə müddətində $+4^{\circ}\text{C}$ temperatura malik metil spirti ilə sirkə turşusunun 3:1 nisbətində hazırlanmış qarışqda fiksaj edilib. Fiksator, aralıq resuspenziya və sentrofuqalaşdırma ilə iki dəfə dəyişdirilib. Preparatlar şüşə üzərində damızdırılırlaraq fiksatorun yandırılması üsulu ilə hazırlanıb. Preparatlar, Himza-Romanovski üsulu ilə azur-eozinlə rənglənib. 100 mq eozin və 100 mq azur hər biri ayrı-ayrılıqla 100 ml distillə suyunda həll edilir. Rəngləyicinin işi üçün lazım olan məhlulu preparatların rənglənməsindən əvvəl hazırlanır. Bunun üçün 15 ml eozin məhlulu və 15 ml azur məhlulu götürülür, üzərinə 100 ml-ə qədər distillə suyu əlavə edilir. Preparatlar əsas rəngləyicinin işçi məhlulunda 20-30 dəqiqə müddətində saxlanılıb, sonra distillə suyu ilə yaxalanıb qurudulub. Rənglənmədən sonra qurudulmuş preparatlar butil spirti ilə ksilolun (1:1) qarışığından və növbə ilə 2 dəfə ksiloldan keçirilib. Preparatlar sonra butil spirti ilə ksilolun qarışığında yaxalanıb. Preparatlar ksilol olan qabların hər birində 5 dəqiqə saxlanıb. Axırıcı ksiloldan sonra preparatlar balzama salınıb örtük şüşəsi ilə örtülür.

Nəticələr və onların müzakirəsi

Xəzər nazikarmaq gekkonunun bədənində olan ən ağır orqan dəridir. Şəquili vəziyyətdə yaşayan *T.c.caspicus* yarımnövündə bu orqan bədən kütləsinin təqribən 14%-ni, qumluq yerlərdə üfiqi vəziyyətdə yaşayan *T. c.insularis* yarımnövündə isə 17%-ni təşkil edir. Gekkonun dərisi, bədəni su itkisinin və ultrabənövşəyi şüalanmanın qarşısını almaqdan qoruyur (Hashimova A.R. 2019). Xəzər nazikarmaq gekkonunun dərisi qurudur və dəridə damarların tərkibindən başqa heç yerdə əzələ liflərinə rast gəlinmir. Dərinin xarici təbəqəsi ektoderma mənşəli epidermis və daxili hissəsi isə mezoderma mənşəli derma qatından əmələ gəlib (şəkil 2). Epidermis və derma qatlarının təmas etdikləri sahə bədənin bütün cahələrində eyni səviyyədə olmayıb düz xətt boyunca yerləşməmişdir. Burada dermadan papilla adlanan çıxıntılar olur ki, epidermis təbəqəsinə doğru qalxır və epidermis qabarlıqları ilə iç-içə keçir. Dəri xaricdən buynuzlaşmış epidermis qatı ilə örtülüdür. Bu qat kərtənkələdə bilavasitə xaric ilə daim qarşılıqlı təsirdə olur.



Şək. 2. Xəzər nazikarmaq gekkonun dərisinin histoloji quruluşu


Xəzər nazikbarmaq gekkonun epidermis qatında müxtəlif formalı təbəqələr müşahidə edilir. Epidermisdə qan-damarları və sinirlər yoxdur (Alibardi, 2014). Onun ən alt təbəqələrində yerləşən hüceyrələr canlıdır. Bu hüceyrələr derma qatında yerləşən kapilyar damarlardan qidalana bilirlər. Epidermisin ən alt qat hüceyrələri eni-uzununa təqribən bərabər formalı olub, tam bir qat əmələ gətirir. Bu qatı bazal təbəqə adlandırmış olar. Bazal hüceyrələr sanki bazal membran üzərində oturaraq bir qat əmələ gətirirlər. Bu hüceyrələr bölünərək A və B tipli hüceyrələr formalaşdırırlar. A tipli hüceyrələr yerində qalib yenidən mitoz bölünəcək gövdə tipli hüceyrələrdir. B tipli hüceyrələr isə yuxarıya doğru miqrasiya edirlər. Yuxarıya doğru qalxan hüceyrələr nüvələri mərkəzdə qalsa da yastılaşırlar, rəngləri bir qədər şəffaflaşır, sitoplazmasına keratin maddəsi toplanır. Bu hüceyrələr epidermisin alfa hüceyrələr təbəqəsini əmələ gətirirlər. Sonra ki qatda orta enlikdə olan mezohüceyrələr yerləşir. Epidermisin ən xarici qatında üzəri qalın buynuz təbəqəsi ilə örtülmüş yasti beta tipli (Alibardi, 2006) epidermis olur.

Dərinin daxilində yerləşən derma qatında qan və limfa damarları, sinirlər, çoxlu miqdarda liflər və piqment hüceyrələri müşahidə olunur. Derma epidermisi hipodermisə bağlayan qatdır. Bu təbəqədə kollagen liflərlə dolu sümüklü osteodermlər də rast gəlinir. Bu osteodermlər bədənin üst dərisində qabarlıqlıqlar şəklində müşahidə olunur. Şəquli vəziyyətdə, divarda yaşayan nazikbarmaq-gekkonlarda sümüklü osteodermlər daha çoxdur. Lakin dənizkənarı sahil zonasında və adalarda rast gəlinən gekkonlarda isə osteodermlər çox zəyif inkişaf edib. Derma qatında olan, melanositlərə bənzər piqmentli hüceyrələr şəquli vəziyyətdə yaşayan kərtənkələlərdə tez-tez rast gəlinir və bu hüceyrələr qumsal ərazidə yaşayan nazikbarmaq gekkonlarının piqmentli hüceyrələrinə nisbətən daha tünd rəngli olurlar.

Hipodermis təbəqə, dərinin altında olan fibroblastlardan, yağı toplayan hüceyrələrindən və makrofaqlardan ibarətdir (Morrison, 1996). Dəri altında yağı toplayan hüceyrələr zəyif inkişaf etmişdir. Bu hüceyrələr mezenxim mənşəlidir. Mezenxim hüceyrələri fibroblastlara və lipoblastlara çevrilir. Bu lipoblastlar mezenxim hüceyrələrinin yağı toplamasından yaranır. Daha sonra bu mezenxim hüceyrələri yağı topladıqca çıxıntıları itir yumrulaşır. Yumrulaşmış lipoblastlardan yağı toplayan hüceyrələr yaranır. Yağı toplayan hüceyrələr də öz növbəsində qəhvə rənginə çalan və sarımtıl yağı toxuması hüceyrələri olmaqla iki formada olurlar. Payızın sonunda xəzər nazikbarmaq gekkonunda qəhvə rənginə çalan yağı toplayan hüceyrələrin miqdarı artır. Bu hüceyrələrin sitoloji analizi göstərdi ki, onların sitoplazmasında çoxlu miqdarda mitokondrilər var. Əsasən qarın nahiyyədə dəri altında və boşluq orqanları ətrafında müşahidə olunur. Hesab edirik ki, orada toplanan lipidlər qış yuxusuna getmiş kərtənkələ tərəfindən istifadə edilir (Vitt, 2003). Sarı rəngli yağı toplayan hüceyrələr *T. c. insularis* yarımnövündə və xüsusi terrariumda saxladığımız yaşılı *T. c. caspius* yarımnövündə çox müşahidə olunur. Bu hüceyrələrin içərisində nüvə membrana doğru sixilmiş və iri yağı damlası müşahidə olunur. Mart ayının ikinci yarısında araşdırduğumuz kərtən-

kələlərdə sarı rəngli və qəhvə rənginə çalan yağı toplayan hüceyrələr olmur. Bu hüceyrələrin əvəzinə çox az miqdarda lipoblast hüceyrələri rast gəlinir. Hipodermis qatı dərinin altında yerləşən orqanlara bağlayan elastik bir qatdır. Bu qatın elastikliyi imkan verir ki, döri yerləşdiyi orqanın üzərində sürüşüb yenidən əvvəlki vəziyyətinə rahat bir şəkildə qayıda bilsin.

Xəzər nazikbarmaq gekkonunun əzələ toxumasının üç qrupu tərəfimizdən araşdırılmışdır. Skelet əzələləri eninə-zolaqlı çizgilər göstərən, tərkibində çoxlu sayda nüvəsi olan, silindrik quruluşlu (Higham, 2010), uzun dəstlər şəkilində görsənir. Nüvələrin bu hüceyrələrdə çox olması hesab edilir ki, mioblast hüceyrələrinin birləşməsi sayəsində formalasmışdır amma nüvələrin özü mitoz keçirə bilir (Nelson, 2001). Əzələnin eninə kəsiyini mikroskop altında müşahidə edərkən görsənir ki, oval formada olan nüvələr əsasən hüceyrənin periferiyasında, sanki bilavasitə sitolemmənin altında yerləşir. Xəzər nazikbarmaq gekkonunda quyruq nahiyyəsində satellit hüceyrələri (Wiens, 2000) bazal laminalar arasında çox çətin də olsa müşahidə olunur. Bunlar tək nüvəli iy şəkilində olan hüceyrələrdir. Bu hüceyrələr inaktiv olan mioblast hüceyrələridir (Наджафов, 2014). Skelet əzələləri xaricdən kallogen lifli epimisyumla örtülü olur. Epimisyumdan daxilə doğru bir qədər nazik birləşdirici toxuma uzanır. Daxilə doğru olan uzantılar əzələ qruplarını əhatə edir. Hər əzələ lifi bazal lamina və retikulyar liflər ilə əhatə olunur (Curtin, 2005). Epimisyumdan daxilə keçən qan damarları endomisyumda birləşdirici toxuma arasında kapilyar tor əmələ gətirir. Bunu müşahidə etmək üçün orqandan toxuma götürülməmişdən qabaq qan-damarlarının içərisinə maye halda olan gel tərkibli maddə vurulmuşdur (şəkil 3). Həmin gel formalı maddə sayəsində toxumada olan eksər kapilyar damarlar üzə çıxmışdır. Kapilyarların endoteli kəsintisiz tipdədir. Bu hissələrdə limfa kapilyarları da müşahidə olunur. Sinirlər də perimisyumun içində olan birləşdirici toxumada (Гашимов, 2018) şaxələnir. Sarkoplazmada kobud şəkildə yerləşmiş çoxlu qlikogen törəmləri də müşahidə olunur. Eninəzolaqlı skelet əzələ hüceyrələri kollogen liflər ilə birləşmiş şəkildə olur. Ürəyin miokardında da eninəzolaqlı quruluş müşahidə edilir. Burada hüceyrələrin əsas kütləsi bir-birinə, demək olar ki, paralel yerləssə də düzənsiz görünürler. Uzantılarının ucları bir-birinə yaxınlaşmış hüceyrələr interkalyar disklərlə bağlanır. Bu disklər yalnız ürək əzələsində müşahidə olunur. Ürək əzələsi hüceyrələri arasında olan interkalyar disklər sanki pilləkan kimi görsənir. Skelet əzələlərindən fərqli olaraq 1 və ya 2 ədəd olan nüvələri hüceyrənin mərkəzində yerləşir. Nüvələr zəif boyanır. Yetkin kərtənkələlərdə ürək əzələsində mitoz bölünmə olmur. Endomisyumda zəngin kapilyar şəbəkə var.




Şək. 3. Qan damar sistemini yaxşı müşahidə etmək üçün əzələyə daxil olan damara maye gel tərkibli kütlə yeridilmiş və Gimza boyası ilə boyanmışdır

Saya əzələlərə işiq mikroskopunda baxduğumuz zaman eninə zolaqları olmayan, kənarları nazik orta hissəsi enli formalı, birnüvəli hüceyrə qruplarından meydana gəlmişdir. Bu hüceyrələr sanki bir yerə yığılıb hüceyrələrarası liflərlə sıxlışdırılmış topluluğu xatırladır. İy şəkilində olan hüceyrələrdə nazikləşmiş hissə digər hüceyrənin qalın sahəsinin yanında olur. Nüvəsi sarkoplazmanın mərkəzində yerləşir. Bu hüceyrələr mitoz bölünmə xüsusiyyətini itirməyiblər.

Xəzər nazikbarmaq gekkonunun sümükləri sərt olduğu üçün mikrotom vasitəsilə çox çətin kəsilir. Buna görə sümüyün daxili quruluşunu öyrənmək üçün etilenediaminatetraasetik maddəsində saxlayaraq minerallardan azad edirik. Daha sonra mikrotomlar vasitəsilə kəsilib və boyanır. Sümüyün eninə kəsiyinə böyük cihazsız baxlığımız zaman xaricdən sərt kompak təbəqə, daxildən isə çox sayda bir-birinə açılan boşluqlardan ibarət süngəri maddə görsənir. Sümükləri kənardan lif və fibroblastlarla zəngin birləşdirici toxuma arasında yerləşən sümükəmələgətirən hüceyrələrdən əmələ gəlib. Şarpey lifləri matriks içərisinə daxil olub periostu sümüyə bərkidər. Periostin daxilində osteoprogenitor hüceyrələrə rast gəlinir. Kərtənkələlərdə bütün sümüklərin daxilini endosteumun formalasdırdığı toxumalar təbəqəsi ilə örtülür. Sümüklər, hüceyrələr arası kıracılışmış matriksin içərisində üç növ sümük hüceyrələrindən: sümük matriksində lakunar boşluqlarda yerləşən osteositlərdən, matriksdə üzvi hissələrin sintezini həyata keçirən osteoblastlardan və sümüyü parçalayaraq yenidən formalasmasını təmin edən çoxnüvəli osteoklastlardan ibarətdir (Garland, 1994). Havers sistemi (Brittberg, 2016) sümüklərin daxilində rahat şəkildə görsənir. Osteositlərlə qan kapilyarları arasında maddələr mübadiləsi incə silindrik formalı olan kanalçıqlar vasitəsilə təmin olunur (şəkil 4).

Xəzər nazikbarmaq gekkonunun sümük ilikləri qırmızı və sarı sümük ilikləri olmaqla iki yerə ayrıılır. Qırmızı sümük iliyi qanın formalı elementlərini əmələ gətirir (Garland 2005), xəsarət almış eritrositlərin yox edilməsi və hemoglobinin parçalanmasından yaranan dəmirin makrofaqlarda toplanmasını təmin edər. Hesab edirik ki, qırmızı sümük iliyində yerləşən blast hüceyrələri yalnız qan hüceyrələrinə deyil həm də digər toxuma hüceyrələrinə başlangıç verə bilər. Tərəfimizdən arxa ətrafin bud sümüyünün süngər təbəqəsindən götürülmüş

preparatlardan xromosom sayını müəyyən etməkdə istifadə edilmişdir. Müəyyən olunmuşdur ki, *Tenuidactylus caspius* (Eichwald, 1831) növündə metafaza xromosomlarının sayı $2n=38$ ədəddir. Müşahidə etdiyimiz xromosomların hamısı akrosentrik və ya submetasentrik tipli olmuşdur. Erkəklərdə və dişi fəndlərdə olan xromosomların heç birində fərqlilik (heteromorf cinsi xromosom) müəyyən edilməyib. Ədəbiyyatlarda yazılın cinsi xromosomlarda dişi heteroqametiliyi bu növün fəndlərinin heç birində (WZ) görsənmir.



Şək. 4. Çox incədilmiş kürək sümüyünün
Gimza boyası ilə boyanması zamanı lakuna və kanalçıqlar tünd rəngdə görsənir

Həzm kanalının hamısı, demək olar ki, oxşar histoloji quruluşa malikdir. Həzm kanalı mezenteriya vasitəsilə qarın divarına birləşir. Həzm kanalının əksər hissəsinin üzəri mezotellə örtülü olur. Mezotelin altında serroz qişa və ya adventisiya qişası yerləşir. Serroz qişa nazik, elastik birləşdirici toxuma qatıdır. Adventisiya qişası yalnız udlaqda, qida borusunun mədəyə daxil olan yerində və klaoka üzərində müşahidə olunur. Əzələ qişası özü də 2 qata ayrılır. Serroz qişaya tərəf olan hissədə saya əzələlər kanalın uzunu boyunca yerləşiblər. Həzm kanalının daxilinə yaxın yerləşən saya əzələləri sanki həlqə əmələ gətirirlər. Bu iki təbəqə bir-birindən nazik birləşdirici toxuma qatı ilə ayrılır. Birləşdirici toxumadan əmələ gələn qatın içərisində sinir telləri, qan-damarları və limfa damarları görsənir. Mədənin əzələ qişası digər həzm kanalı orqanlarının əzələ qişasından üç qat əmələ gətirməsi ilə fərqlənir. Əzələli qişanın altında submukoza qatı yerləşir. Bu qişa elastik liflərə oxşayır, ancaq hüceyrəsi az, lifləri nisbətən çoxdur eyni zamanda sinirlərə, qan və limfa damarlarına və vəzi-lərə də rast gəlinir. Selikli qişa müxtəlif quruluşa malik üç qatdan əmələ gəlib. Əzələ lövhəsi, xarici hissəsi, yəni submukozaya birləşmiş hissəsi uzununa istiqamətdə yerləşən əzələlərdən, daxildə isə həlqə kimi həzm kanalı divarını əhatə edən saya əzələ hüceyrələrdən ibarətdir. Selikli qişanın xüsusi lövhəsi qan, linfa damarları ilə zəngin saya əzələ hüceyrələrinin elastik birləşdirici toxuma vasitəsilə əlaqələnməsindən əmələ gəlib. Həzm kanalının daxili səthi epiteli hüceyrələri ilə örtülüdür (Espinoza, 2004). Bu epiteli hüceyrələri buynuzlaşmayan yasti epitel heceyrələridir. Selikli qişa hamar formalı deyil. Həzm kanlında selikli qişa üzərində çoxlu muqaddara boylama istiqamətdə yerləşən büküşlər

olur. Bu büküçlər imkan verir ki, iri həcmli qida həzm kanalında irəliləyə bilsin.

Qaraciyər kərtənkələnin bədənində, tək sayda olan orqanların içində, dəridən sonar ikinci ən böyük orqandır. Bu orqan xaricdən lifli birləşdirici toxumadan ibarət Qlisson kapsulu ilə örtülüdür. Qaraciyərin əsas kütləsini hepatosit hüceyrələri təşkil edir. Hepatosit hüceyrələri düzgün olmayan formaya malikdir. Onların əksəriyyəti birnüvəli olsa da aralarında iki və daha çox nüvəli hüceyrələrə də rast gəlinir. Hepatosit hüceyrələri bir-biri ilə bağlılılıda olaraq lövhələr əmələ gətirərək qruplaşırlar.

Qarışiq sekresiya vəzisi rolunu oynayan mədəaltı vəzisi (pancreas) xaricdən incə birləşdirici toxuma kapsulu ilə örtülüdür. Bu kapsuldan vəzinin içində keçən arakəsmələr onu payçıqlara bölür. Arakəsmələrin birləşdirici toxumasının daxilində sinirlər, sinir düyünləri, axacaqlar, qan və limfa damarları müşahidə olunur. Bu vəzinin daxili epiteli kütləsinin yalnız 4-5 faizi endokrin təbiətli hüceyrələrdir. Asinuslar, vəzinin daxilinin çox hissəsini tutur. Asinus görünüşcə torbaya bənzəyir və daxilində 10-15 ədəd iri ekzokrinostitlər yerləşir.

Xəzər nazikbarmaq gekkonununda kloakanın yaxınlığında yasti formalı simmetrik yerləşən böyrəklər var. Hər böyrəkdən bir sidik axarı çıxır ki, onların ikisi də kloakanın bel tərəfinə açılır. Böyrəklər, xaricdən hamar formalı birləşdirici liflərdən ibarət, saya əzələlərə malik toxumadan təşkil olmuş kapsulla örtülüdür. Böyrəyin qabiq və medula qatlarını bir-birindən ayırmak çox çətindir. Burada az sayda olan nefronları bir-birinə birləşdirici toxuma birləşdirir. Bu birləşdirici toxumanın daxilində arterya, vena, limfa damarları və sinirlər olur.

Tənəffüs sistemində hava aparıcı yolların əksər hissəsinin daxili yalancı prizmaya bənzər çoxqatlı epiteli hüceyrələrindən ibarətdir. Bu hüceyrələrin nüvələri sitoplazmada müxtəlif səviyyələrdə yerləşir, özləri basal membranla əlaqəli olurlar. Bu hüceyrələrin üzərini mukus təbəqəsi örtür. Burada basal hüceyrələr basal lamina üzərində yerləşən kiçik, yumru formalı və iri nüvəli hüceyrələrdir. Nəzəri cəhətdən hesab etmək olar ki, bu hüceyrələr mitoz yolla bölünüb digər hüceyrələrə başlanğıc verə bilir. Epiteli hüceyrələrinin altında lamina yerləşir ki, birləşdirici toxumadan ibarət bu lifli təbəqə basal lamina ilə birlikdə epiteli hüceyrələrini digər toxumalara birləşdirirlər. Bu qatda liflər arasında serroz vəzilər, saya əzələ lifləri və hialin qığırdağı yerləşir. Ağciyərlər kisə şəklində olsalar da daxili divarları ari şanına oxşar mürəkkəb arakəsməli epiteli ilə örtülüdür. Ağciyərin daxili səthini örtən epiteli heceyərələrinin altında kapilyar tor, elastiki liflər və retikulyar liflər yerləşir.

Nəticə

Alınmış nəticələrə əsaslanaraq qeyd etmək olar ki, Xəzər nazikbarmaq-gekkonunun kariotipində $2n=38$ xromosom var. Müşahidə etdiyimiz xromosomların hamısı akrosentrik və ya submetasentrik tipli olmuşdur. Bu növün somatik hüceyrələrində heteromorf tipli cinsi xromosom müşahidə olunmayıb. Xəzər nazikarmaq gekkonunun bədənində olan ən ağır orqan dəridir. *T.c.cas-*

pius yarımnövündə bu orqan ümumi bədən kütləsinin təqribən 14%-ni, *T. c.insularis* yarımnövündə isə 17%-ni təşkil edir. Dərinin derma qatında kollagen liflərlə dolu sümüklü osteodermlər *T.c.caspicus* yarımnövündə daha aydın müşahidə olunur, lakin *T. c.insularis* yarımnövündə osteodermlər çox zəif seçilir. Sarı rəngli yağ toplayan hüceyrələr *T. c.insularis* yarımnövündə və terrariumda saxladığımız yaşılı *T. c.caspicus* yarımnövündə çox müşahidə olunur. Mart ayının ikinci yarısında araşdırduğumuz gekkonlarda sarı rəngli və qəhvə rənginə çalan yağ toplayan hüceyrələr olmur. Bu hüceyrələrin əvəzinə çox az miqdarda lipoblast hüceyrələri rast gəlinir.

ƏDƏBİYYAT

1. Nəcəfov C.Ə., Həsimov R.T. Abşeron yarımadasında xəzər nazikbarmaq gekkonunun (Reptilia, Squamata) bəzi ekoloji xüsusiyyətləri. Zoologiya institutunun əsərləri. Cild 32. Bakı: Elm, 2014, s.129-136
2. Alibardi L. Structural and immunocytochemical characterization of keratinization in vertebrate epidermis and epidermal derivatives. International Review of Cytology, 253, 2006, p.177–259
3. Alibardi L. Immunolocalization of Nestin in the lizard *Podarcis muralis* indicates up-regulation during the process of tail regeneration and epidermal differentiation. Ann. Anat. 196, 2014, p.135–143
4. Brittberg M., Gomoll A.H., Canseco J.A., Far J., Lind M., Hui J. Cartilage repair in the degenerative ageing knee. Acta Orthop. 87, 2016, p.26–38
5. Curtin N. A., Woledge R. C. and Aerts P. (2005). Muscle directly meets the vast power demands in agile lizards. Proc. R. Soc. B 272, 581-584.
6. Espinoza R.E., Wiens J.J. and Tracy C.R. Recurrent evolution of herbivory in small, cold-climate lizards: breaking the ecophysiological rules of reptilian herbivory. Proc. Natl. Acad. Sci. USA 101, 2004, p.16819- 16824.
7. Garland T.Jr, Bennett A.F., Rezende E.L. Phylogenetic approaches in comparative physiology. J. Exp. Biol. 208, 2005, 3015-3035
8. Garland T.Jr, Losos J.B. Ecological morphology of locomotor performance in squamate reptiles. In Ecological Morphology: Integrative Organismal Biology (ed. P.C.Wainwright and S.M.Reilly), Chicago, IL: University of Chicago Press. 1994, pp. 240-302.
9. Hashimova A.R. Comparative analysis of morphological features of the Caspian bent-toed Yesko-Tenuidactylus Caspius (Eichwald. 1831) in urbanized areas of Absheron peninsula // AMEA-nın müxbir üzvü əməkdar elm xadimi, professor D.V.Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı, 2019, s.306-310
10. Higham T.E. and Russell A.P. Divergence in locomotor performance, ecology, and morphology between two sympatric sister species of desert-dwelling gecko. Biol. J.Lin Soc.101, 2010, p.860-869
11. Morrison R.L., Sherbrooke W.C., Frost-Mason S.K. Temperature sensitive, physiologically active iridophores in the lizard *Urosaurus ornatus*: an ultrastructural analysis of color change. Copeia, 1996, p.804–812
12. Nelson F.E., Jayne B.C. The effects of speed on the in vivo activity and length of a limb muscle during the locomotion of the iguanian lizard *Dipsosaurus dorsalis*. J. Exp. Biol. 204, 2001, 3507-3522
13. Rohlf F.J. Comparative methods for the analysis of continuous variables: geometric interpretations. Evolution. 55, 2001, p.2143-2160
14. Vitt L.J., Pianka E.R., Cooper W.E., Schwenk K. History and the global ecology of squamate reptiles, Am. Nat. 162, 2003, p.44–60

15. Wiens J.J. Reconstructing phylogenies from allozyme data: comparing method performance with congruence. *Biol. J. Linn. Soc.* 70, 2000, p.613-632
16. Ахмедов М.И. Герпетологическая фауна островов Апшеронского и Бакинского архипелагов Каспийского моря: / Автореферат диссертации на соискание ученой степени кандидата биологических наук / Баку, 1988, 19 с.
17. Гашимов Р.Т., Гашимова А.Р. Морфологические изменения тонкопалого геккона в связи с урбанизацией Апшеронского полуострова. *Ж. Морфология*. Сank-Петербург: Эскулап, т. 153, 2018, №3, с.74
18. Наджафов Дж.А., Гашимов Р.Т. Морфогенез соматических мышц у рептилий в раннем эмбриогенезе. *Ж. Морфология*. Сank-Петербург: Эскулап, т. 145, 2014, №3, с.136

**ГИСТОЛОГИЧЕСКИЙ И ЦИТОЛОГИЧЕСКИЙ АНАЛИЗ
ВИДОВ *Tenuidactylus caspius* (Eichwald, 1831), ОБИТАЮЩИХ
В РАЗЛИЧНЫХ ЭКОЛОГИЧЕСКИХ УСЛОВИЯХ АЗЕРБАЙДЖАНА**

Р.Т.ГАШИМОВ, Дж.А.НАДЖАФОВ

РЕЗЮМЕ

На территории Азербайджанской Республики расселены два подвида каспийский тонкопалый геккона - *T. c.caspicus* (Eichwald, 1831) и *T. c.insularis* (Akhmedow et Szczerbak 1978), обладающие высокой адаптационной способностью. Морфологическая и гистологическая структура подвида *T. c.insularis*, встречающегося в основном на острове Вольф и соседних островах Апшеронского архипелага отличается от такового у подвида *T. c.caspicus*, обитающего в других районах. Было определено, что количество метафазных хромосом у вида *Tenuidactylus caspius* (Eichwald, 1831) составляет $2n=38$. Все наблюдаемые нами хромосомы были акроцентрического или субметацентрического типа. Никаких различий не выявлено ни по одной из хромосом (гетероморфных половых хромосомах) у самцов и у самок. Самый тяжелый орган в теле каспийского геккона - кожа. У подвида *T. c.caspicus* этот орган составляет около 14% массы тела, а у подвида *T. c.insularis* - 17%. В дермальном слое кожи наблюдается костная остеодерма, заполненная коллагеновыми волокнами. Эти остеодермы более заметны у подвида *T. c.caspicus*, в то время как у подвида *T. c.insularis*, обитающего в прибрежных районах и на островах, остеодермы почти не видны. Желтые клетки накапливающие жир наиболее часто встречаются у подвида *T. c.insularis* и у более старых подвидов *T.c.caspicus*, которые мы держим в террариумах. Внутри этих клеток ядро сдавливается по направлению к мемbrane и наблюдается большая капля жира. Во второй половине марта у обследованных гекконов не было жироаккумулирующих желтых и бурых клеток. Вместо этих клеток наблюдается очень мало липобластных клеток.

Ключевые слова: Каспийский тонкопалый геккон, гистологическое строение, метафазная хромосома, форма клеток, коллагеновые волокна, клетки липобластов

**THE HISTOLOGICAL AND CYTOLOGICAL ANALYSIS
OF *Tenuidactylus caspius* (Eichwald, 1831) SPECIES LIVING
IN DIFFERENT ECOLOGICAL CONDITIONS OF AZERBAIJAN**

R.T.GASHIMOV, J.A.NAJAFOV

SUMMARY

The two subspecies of the Caspian bent-toed gecko - *T.c.caspius* (Eichwald, 1831) and *T.c.insularis* (Akhmedow et Szczerbak 1978) that have high adaptation capability are settled in the territory of Azerbaijan Republic. The morphological and histological structure of the *T.c.insularis* subspecies, mainly found on the Volf Island and neighboring islands of the Absheron archipelago, differs from that of the *T.c.caspius* subspecies living in other areas. It was determined that the number of metaphase chromosomes in the species *Tenuidactylus caspius* (Eichwald, 1831) is 38. All of the chromosomes we observed were of the acrocentric or submetacentric type. No differences were identified in any of the chromosomes (heteromorphic sex chromosomes) in males and females. The heaviest organ in the body of the Caspian bent-toed gecko is the skin. In the *T.c.caspius* subspecies, this organ makes up about 14% of body weight, and in the *T.c.insularis* subspecies, 17%. Bony osteoderms filled with collagen fibers is observed in the dermal layer of the skin. These osteoderms are more noticeable in the *T.c.caspius* subspecies, while in the *T.c.insularis* subspecies found in coastal areas and islands, osteoderms are very hardly visible. Yellow fat-accumulating cells are most common in the *T.c.insularis* subspecies and in the older *T.c.caspius* subspecies we keep in terrariums. Inside these cells, the nucleus is compressed toward the membrane and a large drop of fat is observed. In the second half of March, the lizards we examined did not have any yellow or brown fat-accumulating cells. Instead of these cells, very few lipoblast cells are observed.

Keywords: Caspian bent-toed gecko, histological structure, metaphase chromosome, cell shape, collagen fibers, lipoblast cells